



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	<i>MƏRKƏZİ BANKIN QƏRARI</i>
Qəbul edildiyi tarix	<i>18.12.2013</i>
Qeydiyyat nömrəsi	<i>25/3</i>
Adı	<i>"Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə</i>
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	<i>27.12.2013</i>
Azərbaycan Respublikasının	<i>100.060.020</i>
Vahid hüquqi təsnifatı üzrə indeks kodu	
Hüquqi Aktların Dövlət	<i>23201312180253</i>
Reyestrinin qeydiyyat nömrəsi	
Hüquqi aktın Hüquqi Aktların	<i>26.12.2013</i>
Dövlət Reyestrinə daxil edildiyi tarix	

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsində istifadə etmək üçün nağdsız ödəniş dövryyəsi üzrə tam və dolğun statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən

QƏRARA ALIR:

1. "Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur);

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.09.2008-ci il tarixli qərarı ilə (25 nömrəli protokol) təsdiq edilmiş "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən ödəniş statistikasını hesabatları formalarının tərtibi və təqdim edilməsi haqqında Təlimat" və bu Təlimata 14.01.2009-cu il tarixli qərarla (02 nömrəli protokol) təsdiq olunaraq edilmiş dəyişikliklər ləğv edilsin;

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Sədr

Elman Rüstəmov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 25/3

18 dekabr 2013-cü il

Ödəniş statistikasının hesabatının tərtibi və təqdim edilməsi haqqında

TƏLİMAT

1. Ümumi müddəalar

1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödəniş statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.

1.2. Ödəniş statistikasının hesabatı bankların, xarici bankların yerli filiallarının, prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzlərinin və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar, ödəniş kartlarının sayı və strukturu, müştəri hesabları üzrə əməliyyatlar, ödəniş avadanlıqlarının sayı, regionlar üzrə yerləşdirilməsi və texniki vəziyyəti, ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar, pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar, ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.

1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkil edilməsi, əlaqələndirilməsi və tənzimlənməsində istifadə etmək üçün nağdsız ödəniş dövryyəsi üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.

2. Anlayışlar

2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Ödəniş avadanlığı – bankomatlar, POS-terminallar, ödəniş terminalları;

2.0.2. ödəniş xidməti şəbəkəsi – bankomatlar, POS-terminallar, ödəniş terminalları, elektron ticarət;

2.0.3. ödəniş terminalı – bankomatlar, POS-terminallar istisna olmaqla ödəyicilərə ödənişləri nağd pul vəsaiti və ya ödəniş kartları vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;

2.0.4. PC bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatı quraşdırılmaqla ayrılmış rabitə kanalı və ya internet şəbəkəsi üzərindən (www – World Wide Web) bank xidmətlərindən istifadə;

2.0.5. internet bankçılıq – istifadəçi tərəfindən statistik vahidin bank xidmətlərindən müvafiq proqram təminatını quraşdırmadan internet şəbəkəsi üzərindən istifadə;

2.0.6. elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi;

2.0.7. mobil bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatını quraşdırmaqla və ya quraşdırmadan mobil qurğular (mobil telefon, planşet kompyuter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən bank xidmətlərindən istifadə;

2.0.8. pul köçürmə sistemləri – fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistem;

2.0.9. ödəniş tələbnamə-tapşırığı – ödəyicinin əvvəlcədən verdiyi sərəncam əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş tələbnamə-tapşırığı üzrə emitent bankın ödənişi vəsait alanın xeyrinə həyata keçirdiyi nağdsız hesablaşma forması;

2.0.10. itmiş/oğurlanmış kartla (Lost/Stolen Card) fırıldaqçılıq əməliyyatları – mövcud ödəniş kartının itməsi və ya oğurlanması nəticəsində, habelə kart sahibinin razılığı və ya icazəsi olmadan ödəniş kartından istifadə nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi;

2.0.11. ünvanına çatdırılmamış/və ya çatdırılmazdan öncə (Never Recieved) fırıldaqçılıq əməliyyatları – ödəniş kartının kart sahibinə göndərilməsi zamanı kart sahibinə çatdırılmadan öncə baş vermiş fırıldaqçılıq hadisəsi;

2.0.12. saxta/surəti çıxarılmış kartla (Counterfeit/Skimming) fırıldaqçılıq əməliyyatları – maqnit lentin surətinin çıxarılması/dəyişdirilməsi və kartın üzərindəki məlumatların dəyişdirilməsi ilə saxtalaşdırılmış və ya qanunsuz olaraq hazırlanmış ödəniş kartlarının istifadəsi nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Surət çıxarma (Skimming) həqiqi kartın maqnit lentində olan məlumatların surətinin çıxarılması ilə maqnit lentin saxtakarlığı formasıdır;

2.0.13. kart təqdim edilmədən (CNP) fırıldaqçılıq əməliyyatları – kart sahibinin icazəsi olmadan ona məxsus ödəniş kartının məlumatlarından istifadə edilməklə (fiziki

olaraq ödəniş kartı təqdim edilmədən) telefon, e-poçt ünvanı, internet və s. vasitəsilə baş vermiş fırıldaqçılıq hadisəsi;

2.0.14. digər fırıldaqçılıq əməliyyatları – yuxarıda qeyd edilməmiş hallar nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Məsələn, səlahiyyətsiz vasitələrlə müştərinin hesabına giriş əldə etməklə kart sahibinin icazəsi olmadan mövcud hesabının istifadəsi və ya təsərrüfat subyektlərində imprinter vasitəsilə kartların üzünü çıxartmaqla sonradan məlumatlardan istifadə olunması və s. nəticəsində yaranan fırıldaqçılıq hadisələri;

2.0.15. *təmassız ödəniş kartı – daxilində radiotezlikli identifikator quraşdırılmış və təmassız ödənişlərin aparılmasına imkan verən ödəniş kartı;*

2.0.16. *təmassız ödəniş – təmassız ödəniş kartının kart istifadəçisi tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan ödəniş əməliyyatı.*

3. Hesabatın məzmunu və tərtib edilməsi

3.1. *Ödəniş statistikasız üzrə hesabat (bundan sonra ÖS hesabatı) on iki statistik formadan ibarətdir (Forma ÖS-12 yalnız prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzlərinə aiddir):*

3.1.1. "Statistik vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat" (Forma ÖS-1 – əlavə №1) formasında statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkə xaricində aparılan əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.

3.1.1.1. Formanın "Statistik vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar" hissəsindəki statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkəxarici aparılan əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar "Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar" və "Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar" hissələrinin müvafiq məlumatları əsasında tərtib edilir.

3.1.1.2. Hesabat formasının "Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar" hissəsində statistik vahidin emissiya etdiyi debet kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.3. Hesabat formasının "Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar" hissəsində statistik vahidin emissiya etdiyi kredit kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.4. Hesabat formasının "Ümumi əməliyyatlar" hissəsində həm statistik vahidə, həm də digər maliyyə institutlarına məxsus ödəniş avadanlıqları vasitəsilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.5. Hesabat formasının "Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar" hissəsində yalnız statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.6. Formada ölkəxarici əməliyyatların sayı və həcmi bankomatlar və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması, ödəniş avadanlıqları vasitəsilə ödənişlərin həyata keçirilməsi, elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların müvafiq olaraq sayı və həcmi cəmindən ibarətdir.

3.1.1.7. Formada ölkədaxili əməliyyatların sayı və həcmi ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcmi cəmindən ibarətdir.

3.1.1.8. Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.

3.1.1.9. POS-terminallar üzrə ölkə daxilində həyata keçirilən bütün nağdsız ödənişlər manatla həyata keçirilən nağdsız ödəniş əməliyyatları kimi əks olunur. Pərakəndə ticarət və ictimai işə müəssisələrində xarici valyutada aparılan əməliyyatlar manat ekvivalentində xarici valyuta sətrində əks olunur.

3.1.2. "Statistik vahidə məxsus ödəniş avadanlıqlarının sayı haqqında statistik hesabat" formasında (Forma ÖS-2 – əlavə №2) statistik vahidə məxsus hesabat dövrünün əvvəlinə, hesabat dövrü ərzində və sonuna quraşdırılmış, silinmiş ödəniş avadanlıqlarının sayı müvafiq olaraq dövr ərzində və hesabat dövrünün əvvəlindən qeyd olunur.

3.1.3. "Statistik vahidə məxsus ödəniş avadanlıqlarının regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat" formasında (Forma ÖS-3 – əlavə №3) statistik vahidə məxsus quraşdırılmış və istismara verilmiş bankomatların (o cümlədən nağd pul qəbul edən (cash in)), POS-terminalların (o cümlədən pərakəndə ticarət, işə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminalların), ödəniş terminallarının yerləşdiyi müvafiq iqtisadi rayon, şəhər üzrə sayı göstərilir.

3.1.4. "Dövriyyədə olan ödəniş kartlarının sayı haqqında statistik hesabat" formasının (Forma ÖS-4 – əlavə №4) hesabat ayı hissəsində hesabat dövrünün əvvəlinə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, dövriyyəyə buraxılmış, dövriyyədən çıxarılmış, hesabat dövründə istifadə edilməyən kartların sayı, dövrün sonuna kartların ümumi sayı, formanın hesabat ilinin əvvəlindən hissəsində isə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, dövriyyəyə buraxılmış, dövriyyədən çıxarılmış kartların sayı qeyd olunur.

3.1.5. *"Statistik vahidin emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu haqqında statistik hesabat" formasında (Forma ÖS-5 – əlavə №5) hesabat dövrü və hesabat ilinin əvvəlindən dövriyyədə olan ödəniş kartlarının təyinatı (debet kartları, kredit kartları), növündən asılı olaraq ödəniş sistemlərində istifadə olunan ödəniş kartlarının və kart sahiblərinin sayı, əməliyyatların sayı və həcmi əks etdirilir.*

3.1.5.1. Dövriyyədə olan debet kartları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:

3.1.5.1.1. sosial kartlar:

3.1.5.1.1.1. əmək pensiyası kartı – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.1.2. sosial müavinət kartı – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət və s.) və birdəfəlik (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və s.) ödənilən pul vəsaitinin, habelə ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlərin verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.1.3. təhsil təqaüdü kartı – ali təhsil müəssisələrinin adlı, magistr, bakalavr pilləsi üzrə, orta ixtisas təhsili müəssisələrinin və peşə təhsili müəssisələrinin tələbələrə müəyyən etdiyi təqaüdlərin verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.1.4. digər sosial kartlar – kənd təsərrüfatı subsidiyaları və yuxarıda qeyd olunanlara aid olmayan digər debet kartları;

3.1.5.1.2. əmək haqqı kartları:

3.1.5.1.2.1. dövlət orqanları, dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.2.2. qeyri-dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.3. digər debet kartları – yuxarıda qeyd olunanlara aid olmayan digər debet kartları.

3.1.6. “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” formasında (Forma ÖS-6 – əlavə №6) statistik vahidin müştərilərinin hesab növü, hüquqi statusu və müddətinə görə hesablarının sayı, cari hesablardan köçürmələrin hüquqi statusuna və növünə görə sayı, habelə cari hesablardan aparılan köçürmələrin növünə görə həcmi əks etdirilir.

3.1.6.1. Formanın “Müştərilərin hüquqi statusuna görə sayı” hissəsində müştərilərin sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.2. Formanın “Müştəri hesablarının hesab növünə görə sayı” hissəsində depozit, kredit və cari müştəri hesabları üzrə sayı qeyd olunur.

3.1.6.3. Formanın “Depozit hesabların hüquqi statusuna görə sayı” hissəsində depozit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərvə hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.4. Formanın "Depozit hesabların müddətinə görə sayı" hissəsində depozit hesablarının sayı müddətli və tələbli üzrə təsnifləşdirilir.

3.1.6.5. Formanın "Kredit hesabların hüquqi statusuna görə sayı" hissəsində kredit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.6. Formanın "Kredit hesabların müddətinə görə sayı" hissəsində kredit hesablarının sayı uzunmüddətli və qısamüddətli (360 günə qədər) üzrə təsnifləşdirilir.

3.1.6.7. Formanın "Cari hesabların hüquqi statusuna görə sayı" hissəsində cari hesabların sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.8. Formanın "Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə sayı" hissəsində cari hesablardan aparılan köçürmələrin sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.9. Formanın "Cari hesablardan aparılan köçürmələrin növünə görə sayı" hissəsində cari hesablardan aparılan köçürmələrin sayı kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər), vasitəsilə və ödəniş tələbnamə-tapşırığı növünə görə təsnifləşdirilir.

3.1.6.10. Formanın "Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə həcmi" hissəsində cari hesablardan aparılan köçürmələrin həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.11. Formanın "Cari hesablardan aparılan köçürmələrin növünə görə həcmi" hissəsində cari hesablardan aparılan köçürmələrin həcmi kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər) vasitəsilə və ödəniş tələbnamə-tapşırığı növünə görə təsnifləşdirilir.

3.1.6.12. "Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat" formasında hesabat ayı sütununda statistik vahid tərəfindən hesabat ayı ərzində açılan hesabların, cəlb olunan müştərilərin sayı, həyata keçirilən əməliyyatların sayı və həcmi, hesabat ilinin əvvəlindən sütununda isə dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri, həyata keçirilən əməliyyatların sayı və həcmnin artan yekunla məbləği əks olunur.

3.1.7. "Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar haqqında statistik hesabat" formasında (Forma ÖS-7 – əlavə №7) statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident (statistik vahidin emissiya etdiyi kartlar istisna olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və

ödəniş kartlarının kateqoriyaları (Visa, MasterCard, American Express və digər beynəlxalq ödəniş sistemləri) üzrə təsnifləşdirilir.

3.1.8. "Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat" formasında (Forma ÖS-8 – əlavə №8) yerli və xarici pul köçürmə sistemləri vasitəsilə hesabat dövrü üçün və hesabat ilinin əvvəlindən milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin sayı və həcmi əks olunur. Hesabat formasında göstərilən yerli və xarici pul köçürmə sistemlərinin siyahısında əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr həyata keçirildikdə statistik vahid tərəfindən həmin pul köçürmə sisteminin adını və müvafiq daxilolma və ya kənara köçürmənin sayı və həcmi əks etdirən məlumat müvafiq hesabat formasının təqdim olunduğu gün statistik vahidin icra orqanının rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməklə Mərkəzi Banka təqdim edilir.

3.1.9. "Bankomatların texniki vəziyyəti haqqında statistik hesabat" formasında (Forma ÖS-9 – əlavə №9) statistik vahidin bankomatlarının ümumi sayı, işləməyən bankomatların sayı və işləməməsinin səbəbləri (bankomatlarda nağd pulun olmaması, rabitə, elektrik cərəyanında problemlərin olması, bankomatın nasazlığı, prosesinq mərkəzinin texniki səbəbləri, quraşdırıldığı yerdə təmirin olması və digər), yerləşdiyi müvafiq rayon, şəhər üzrə təsnifləşdirilir. Formada bankomatların digər səbəblərdən işləmədiyi qeyd edildikdə statistik vahid tərəfindən həmin səbəbləri aydın şəkildə izah edən məlumat müvafiq hesabat formasının təqdim olunduğu gün statistik vahidin icra orqanının rəhbərinin imzası ilə və möhürlə təsdiqlənməklə Mərkəzi Banka təqdim edilir.

3.1.10. "Statistik vahidə məxsus ödəniş terminalları üzrə əməliyyatlar haqqında statistik hesabat" formasında (Forma ÖS-10 – əlavə №10) statistik vahidə məxsus ödəniş terminalları vasitəsilə nağd və nağdsız ödənişlərin təyinatına görə əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.

3.1.11. "Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat" formasında (Forma ÖS-11 – əlavə №11) statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə statistik vahidin ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları fırıldaqçılıq və ödəniş kartlarının kateqoriyasına görə göstərilir.

3.1.11.1. Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları aşağıdakı fırıldaqçılıq kateqoriyalarından ibarətdir:

3.1.11.1.1. itmiş/oğurlanmış kart (Lost/Stolen Card);

3.1.11.1.2. ünvanına çatdırılmamış/və ya çatdırılmazdan öncə (Never Recieved);

3.1.11.1.3. saxta/surəti çıxarılmış (Counterfeit/Skimming);

3.1.11.1.4. kart təqdim edilmədən (CNP);

3.1.11.1.5. digər fırıldaqçılıq hadisələri.

3.1.11.2. Formada əməliyyatların sayı, həcmi rüblük və hesabat ilinin əvvəlindən dövrlər üzrə təsnifləşdirilir.

3.1.11.3. Formada fırıldaqçılıq əməliyyatlarının qeydiyyatı baş verdiyi tarixə yox, fırıldaqçılıq əməliyyatının olması təsdiq olunduğu tarix üzrə aparılmalıdır. Məsələn, 5 yanvar tarixində baş verən əməliyyatın fırıldaqçılıq əməliyyatı olması birinci rübün sonunadək təsdiqləndikdə əməliyyat birinci rübə aid qeyd edilməli, birinci rübdən sonra təsdiqləndikdə isə müvafiq rübə aid olunmalıdır.

3.1.12. *"Prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutu üzrə statistik hesabat" formasında (Forma ÖS-12 – əlavə №12) prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar, dövriyyədə olan ödəniş kartlarının strukturu, maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar, ödəniş avadanlıqlarının sayı haqqında məlumatlar əks olunur. Bu forma xidmət olunan hər bir maliyyə institutu üzrə ayrıca tərtib olunur.*

3.1.12.1. *Formanın "Maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar" hissəsində prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutunun emissiya etdiyi ödəniş kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkəxarici əməliyyatların hesabat dövrü və hesabat ilinin əvvəlindən sayı və həcmi haqqında məlumatlar əks olunur.*

3.1.12.2. *Formanın "Maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar" hissəsində prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş kartlarının kateqoriyaları (Visa, MasterCard, American Express və digər beynəlxalq ödəniş sistemləri) üzrə təsnifləşdirilir.*

3.1.12.3. *Formanın "Maliyyə institutuna məxsus ödəniş avadanlıqlarının sayı" hissəsində prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus ödəniş avadanlıqlarının sayı əks olunur.*

3.1.12.4. *Formanın "Maliyyə institutunun emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu" hissəsində prosesinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutuna məxsus hesabat dövrünün sonuna dövriyyədə olan ödəniş kartlarının kateqoriyalarından asılı olaraq ödəniş sistemlərində istifadə olunan ödəniş kartlarının sayı əks etdirilir*

3.2. Bütün hesabat formalarında xarici valyuta ilə aparılmış əməliyyatlar dövrün sonuna Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalentində göstərilir.

3.3. ÖS-1 və ÖS-5 hesabat formalarında, habelə ÖS-12 hesabat formasının "Maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar" hissəsində ödəniş kartları vasitəsilə həyata keçirilən ödənişlər (ödəniş kartına pul vəsaitlərinin daxil olması ilə bağlı əməliyyatların sayı və həcmi istisna olmaqla) və nağd pulun çıxarılması üzrə əməliyyatların sayı və həcmi əks olunur.

4. Hesabatın təqdim olunması

4.1. Ödəniş statistikasına hesabatının ÖS-1; ÖS-2; ÖS-3; ÖS-4; ÖS-5; ÖS-6; ÖS-7; ÖS-8; ÖS-9; ÖS-10; ÖS-12 formaları aylıq əsasda, ÖS-11 forması isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.

4.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №1

Forma ÖS-1 (Ödəniş Statistikası)
Aylıq

Statistik vahidin adı:

Hesabat dövrü:

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat										
Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Ümumi əməliyyatlar				ondan Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar			
			Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən		Hesabat ayı üzrə	Hesabat ilinin əvvəlindən		
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcm i (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Statistika vahidin emissiya etdiyi debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlar (sətir29+sətir 57)	1	0	0	0	0	0	0	0	0
	o cümlədən:	2								
1.1	Ölkəxarici əməliyyatlar (sətir 31+ sətir 59)	3	0	0	0	0	x	x	x	x
	onlardan ödəniş avadanlığı vasitəsilə nağd pulun çıxarılması (sətir 32+sətir 60)	4	0	0	0	0	x	x	x	x
	onlardan ödəniş avadanlığı vasitəsilə ödənişlərin həyata keçirilməsi (sətir 33+ sətir 61)	5	0	0	0	0	x	x	x	x
	onlardan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi (sətir 34+ sətir 62)	6	0	0	0	0	x	x	x	x
1.2	Ölkədaxili əməliyyatlar (sətir 35+sətir 63)	7	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 36+sətir 64)	8	0	0	0	0	0	0	0	0
1.2.1	Bankomatlar üzrə əməliyyatlar (sətir 37+sətir 65)	9	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 38+sətir 66)	10	0	0	0	0	0	0	0	0
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması (sətir 39+ sətir 67)	11	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 40+sətir 68)	12	0	0	0	0	0	0	0	0
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi (sətir 41+sətir 69)	13	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 42+sətir 70)	14	0	0	0	0	0	0	0	0
1.2.2	POS-terminallar üzrə əməliyyatlar (sətir 43+sətir 71)	15	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 44+sətir 72)	16	0	0	0	0	0	0	0	0
	POS-terminallar vasitəsilə nağd pulun çıxarılması (sətir 45+sətir 73)	17	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 46+sətir 74)	18	0	0	0	0	0	0	0	0
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi (sətir 47+sətir75)	19	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 48+sətir 76)	20	0	0	0	0	0	0	0	0
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər (sətir 49+sətir 77)	21	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 50+sətir 78)	22	0	0	0	0	0	0	0	0
1.2.3	Ödəniş terminalları üzrə əməliyyatlar (sətir 51+sətir 79)	23	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 52+sətir 80)	24	0	0	0	0	0	0	0	0
1.2.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi (sətir 53+sətir 81)	25	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 54+sətir 82)	26	0	0	0	0	0	0	0	0
1.2.5	Digər əməliyyatlar (sətir 55+sətir 83)	27	0	0	0	0	0	0	0	0
	ondan xarici valyutada (sətir 56+sətir 84)	28	0	0	0	0	0	0	0	0
2	Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar (sətir 31+sətir 35)	29	0	0	0	0	0	0	0	0
	o cümlədən:	30								
2.1	Ölkəxarici əməliyyatlar	31	0	0	0	0	x	x	x	x
	onlardan ödəniş avadanlığı vasitəsilə nağd pulun çıxarılması	32					x	x	x	x
	onlardan ödəniş avadanlığı vasitəsilə ödənişlərin həyata keçirilməsi	33					x	x	x	x

	onlardan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	34					x	x	x	x
2.2	Ölkədaxili əməliyyatlar (sətir 37+sətir 43+sətir 51+sətir 53+sətir 55)	35	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 38+sətir 44+sətir 52+sətir 54+sətir 56)</i>	36	0	0	0	0	0	0	0	0
2.2.1	Bankomatlar üzrə əməliyyatlar (sətir 39+sətir 41)	37	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 40+ sətir 42)</i>	38	0	0	0	0	0	0	0	0
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	39								
	<i>ondan xarici valyutada</i>	40								
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	41								
	<i>ondan xarici valyutada</i>	42								
2.2.2	POS-terminallar üzrə əməliyyatlar (sətir 45+sətir 47)	43	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 46+ sətir 48)</i>	44	0	0	0	0	0	0	0	0
	POS-terminallar vasitəsilə nağd pulun çıxarılması	45								
	<i>ondan xarici valyutada</i>	46								
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	47								
	<i>ondan xarici valyutada</i>	48								
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	49								
	<i>ondan xarici valyutada</i>	50								
2.2.3	Ödəniş terminalları üzrə əməliyyatlar	51								
	<i>ondan xarici valyutada</i>	52								
2.2.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	53								
	<i>ondan xarici valyutada</i>	54								
2.2.5	Digər əməliyyatlar	55								
	<i>ondan xarici valyutada</i>	56								
3	Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar (sətir 59+ sətir 63)	57	0	0	0	0	0	0	0	0
	o cümlədən:	58								
3.1	Ölkəxarici əməliyyatlar	59	0	0	0	0	x	x	x	x
	<i>onlardan ödəniş avadanlığı vasitəsilə nağd pulun çıxarılması</i>	60					x	x	x	x
	<i>onlardan ödəniş avadanlığı vasitəsilə ödənişlərin həyata keçirilməsi</i>	61					x	x	x	x
	<i>onlardan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi</i>	62					x	x	x	x
3.2	Ölkədaxili əməliyyatlar (sətir 65+sətir 71+sətir 79+sətir 81+sətir 83)	63	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 66+sətir 72+sətir 80+sətir 82+sətir 84)</i>	64	0	0	0	0	0	0	0	0
3.2.1	Bankomatlar üzrə əməliyyatların (sətir 67+sətir 69)	65	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 68+sətir 70)</i>	66	0	0	0	0	0	0	0	0
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	67								
	<i>ondan xarici valyutada</i>	68								
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	69								
	<i>ondan xarici valyutada</i>	70								
3.2.2	POS-terminallar üzrə əməliyyatlar (sətir 73+sətir 75)	71	0	0	0	0	0	0	0	0
	<i>ondan xarici valyutada (sətir 74+sətir 76)</i>	72	0	0	0	0	0	0	0	0
	POS-terminallar vasitəsilə nağd pulun çıxarılması	73								
	<i>ondan xarici valyutada</i>	74								
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	75								
	<i>ondan xarici valyutada</i>	76								
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	77								
	<i>ondan xarici valyutada</i>	78								
3.2.3	Ödəniş terminalları üzrə əməliyyatlar	79								
	<i>ondan xarici valyutada</i>	80								
3.2.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	81								
	<i>ondan xarici valyutada</i>	82								
3.2.5	Digər əməliyyatlar	83								
	<i>ondan xarici valyutada</i>	84								

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a

Əlavə №2

Forma ÖS-2 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____
Hesabat dövrü: _____

Statistik vahidə məxsus ödəniş avadanlıqlarının sayı haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	sayı (ədəd)	
			Hesabat ayı üzrə	Hesabat ilinin əvvəlindən
1	Bankomat	1		
	Quraşdırılmış bankomatların sayı (dövrün əvvəlinə)	2		
	Dövr ərzində quraşdırılmışdır	3		
	<i>ondan nağd pul qəbuletmə funksiyalı (cash-in)</i>	4		
	Dövr ərzində silinmişdir	5		
	<i>ondan nağd pul qəbuletmə funksiyalı (cash-in)</i>	6		
	Quraşdırılmış bankomatların sayı (dövrün sonuna) (sətir 2 + sətir 3 - sətir 5)	7	0	x
	<i>ondan nağd pul qəbuletmə funksiyalı (cash-in)</i>	8		
2	POS terminal	9		
	Quraşdırılmış POS terminalların sayı (dövrün əvvəlinə)	10		

	Dövr ərzində quraşdırılmışdır	11		
	<i>ondan təməssüz ödənişləri qəbul edən POS-terminallar</i>	12		
	Dövr ərzində silinmişdir	13		
	<i>ondan təməssüz ödənişləri qəbul edən POS-terminallar</i>	14		
	Quraşdırılmış POS terminalların sayı (dövrün sonuna) (sətir 10 + sətir 11 - sətir 13)	15	0	x
	<i>ondan təməssüz ödənişləri qəbul edən POS-terminallar</i>	16		x
	Pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış	17		x
	<i>ondan təməssüz ödənişləri qəbul edən POS-terminallar</i>	18		
3	Ödəniş terminalları	19		
	Quraşdırılmış ödəniş terminallarının sayı (dövrün əvvəlinə)	20		
	Dövr ərzində quraşdırılmışdır	21		
	Dövr ərzində silinmişdir	22		
	Quraşdırılmış ödəniş terminallarının sayı (dövrün sonuna) (sətir 20 + sətir 21 - sətir 22)	23	0	x

"Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №3

Forma ÖS-3 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____

Hesabat dövrü: _____

Statistik vahidə məxsus ödəniş avadanlıqlarının regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat

sayı (ədəd)									
Bölmələrin N-si	Regionun adı	sətirlərin şifrləri	Hesabat dövrünün sonuna						
			Bankomatlar (ATM)		POS terminallar				Ödəniş terminallar
			Cəmi	ondan nağd pul qəbul edən (cash in)	Cəmi	ondan:			
						Təmassız ödənişləri qəbul edən POS terminalların sayı	Pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış	ondan: Təmassız ödənişləri qəbul edən POS terminalların sayı	
1	Bakı	1							
2	Abşeron iqtisadi rayonu	2	0	0	0	0	0	0	0
	o cümlədən:	3							
	Xızı rayonu	4							

	Abşeron rayonu	5							
	Xırdalan şəhəri	6							
	Sumqayıt şəhəri	7							
3	Gəncə-Qazax iqtisadi rayonu	8	0	0	0	0	0	0	0
	o cümlədən:	9							
	Ağstafa	10							
	Daşkəsən	11							
	Gədəbəy	12							
	Gəncə şəhəri	13							
	Naftalan şəhəri	14							
	Goranboy	15							
	Göygöl	16							
	Qazax	17							
	Samux	18							
	Şəmkir	19							
	Tovuz	20							
4	Şəki-Zaqatala iqtisadi rayonu	21	0	0	0	0	0	0	0
	o cümlədən:	22							
	Balakən	23							
	Qax	24							
	Qəbələ	25							
	Oğuz	26							
	Şəki	27							
	Zakatala	28							
5	Lənkəran iqtisadi rayonu	29	0	0	0	0	0	0	0
	o cümlədən:	30							
	Astara	31							

	Cəlilabad	32							
	Lerik	33							
	Lənkəran	34							
	Masallı	35							
	Yardımlı	36							
6	Quba-Xaçmaz iqtisadi rayonu	37	0	0	0	0	0	0	0
	o cümlədən:	38							
	Şabran	39							
	Xaçmaz	40							
	Quba	41							
	Qusar	42							
	Siyəzən	43							
7	Aran iqtisadi rayonu	44	0	0	0	0	0	0	0
	o cümlədən:	45							
	Ağcabədi	46							
	Ağdaş	47							
	Bərdə	48							
	Beyləqan	49							
	Biləsuvar	50							
	Göyçay	51							
	Hacıqabul	52							
	İmişli	53							
	Kürdəmir	54							
	Neftçala	55							
	Saatlı	56							
	Salyan	57							
	Sabirabad	58							
	Ucar	59							

	Yevlax	60							
	Zərdab	61							
	Şirvan	62							
	Mingəçevir şəhəri	63							
8	Yuxarı Qarabağ iqtisadi rayonu	64	0	0	0	0	0	0	0
	o cümlədən:	65							
	Ağdam	66							
	Tərtər	67							
	Xocavənd	68							
	Xocalı	69							
	Şuşa	70							
	Cəbrayıl	71							
	Fizuli	72							
	Xankəndi	73							
9	Kəlbəcər-Laçın iqtisadi rayonu	74	0	0	0	0	0	0	0
	o cümlədən:	75							
	Kəlbəcər	76							
	Laçın	77							
	Zəngilan	78							
	Qubadlı	79							
10	Dağlıq Şirvan iqtisadi rayonu	80	0	0	0	0	0	0	0
	o cümlədən:	81							
	Ağsu	82							
	İsmayilli	83							
	Qobustan	84							
	Şamaxı	85							
11	Naxçıvan MR	86	0	0	0	0	0	0	0

	o cümlədən:	87							
	Naxçıvan şəhəri	88							
	Babək	89							
	Culfa	90							
	Ordubad	91							
	Kəngərli	92							
	Sədərək	93							
	Şərur	94							
	Şahbuz	95							
	CƏMİ	96	0	0	0	0	0	0	0

"Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №4

Forma ÖS-4 (Ödəniş Statistikasi)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____

Hesabat dövrü: _____

Dövriyyədə olan ödəniş kartlarının sayı haqqında statistik hesabat

sayı (ədəd)

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Hesabat ayı üzrə	Hesabat ilinin əvvəlindən
1	Dövriyyədə olan ödəniş kartlarının ümumi sayı (dövrün əvvəlinə)	1		
	<i>o cümlədən təmassız ödəniş kartlarının sayı</i>	2		
2	Hesabat dövrü ərzində dövriyyəyə buraxılmışdır	3		
	<i>o cümlədən təmassız ödəniş kartlarının sayı</i>	4		
3	Hesabat dövrü ərzində dövriyyədən çıxarılmışdır	5		
	<i>o cümlədən təmassız ödəniş kartlarının sayı</i>	6		
4	Dövriyyədə olan ödəniş kartlarının ümumi sayı (dövrün sonuna) (sətir 1 + sətir 3 + sətir 5)	7	0	x
	<i>o cümlədən təmassız ödəniş kartlarının sayı (sətir 2 + sətir 4 + sətir 6)</i>	8	0	x
5	Dövriyyədə olan istifadə edilməyən ödəniş kartlarının sayı	9		x
	<i>o cümlədən təmassız ödəniş kartlarının sayı</i>	10		x

"Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №5

Forma ÖS-5 (Ödəniş Statistikasını)
Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat
dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi
Banka təqdim olunur

Statistik vahidin adı: _____
Hesabat dövrü: _____

Statistik vahidin emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrəsi	Hesabat ayı üzrə		Əməliyyatların			
			(dövrün sonuna)		Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlində	
			Kartların sayı	Kart sahiblərinin sayı	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
	Dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, ((sətir 4+sətir 15); (sətir 34); (sətir 38); (sətir 18+sətir 24+sətir 30) ("Kart sahiblərinin sayı" sütunu üzrə istisna olmaqla))	1	0		0	0	0	0

	<i>o cümlədən dövriyyədə olan təmassız ödəniş kartlarının ümumi sayı</i>	2	0	0	0	0	0	0
1	Təyinatına görə:	3						
1.1	Debet kartlar	4	0	0	0	0	0	0
	<i>o cümlədən təmassız ödəniş kartları</i>	5						
1.1.1	sosial kartlar	6	0	0	0	0	0	0
	əmək pensiyası kartı	7						
	sosial müavinət kartı	8						
	təhsil təqaüdü kartı	9						
	digər sosial kartlar	10						
1.1.2	əmək haqqı kartları	11	0	0	0	0	0	0
	dövlət orqanları, dövlət müəssisə və təşkilatları üzrə	12						
	qeyri-dövlət müəssisə və təşkilatları üzrə	13						
1.1.3	digər debet kartlar	14						
1.2	Kredit kartlar	15						
	<i>o cümlədən təmassız ödəniş kartları</i>	16						
2	Ödəniş sistemləri kateqoriyalarına görə:	17						
2.1	VİSA	18	0		0	0	0	0
	Visa Electron (I)	19		x				
	Visa Classic (II)	20		x				
	Visa Gold (III)	21		x				
	Visa Platinum (IV)	22		x				
	Digər	23		x				
2.2	MASTERCARD	24	0		0	0	0	0
	Maestro /Cirrus (I)	25		x				
	MasterCard Standard (II)	26		x				
	MasterCard Gold (III)	27		x				
	MasterCard Platinum (IV)	28		x				
	Digər	29		x				
2.3	Digər ödəniş sistemləri üzrə:	30	0	0	0	0	0	0

	American Express	31						
	Diners Club	32						
	Digər hesablaşma sistemləri	33						
3	Məlumatların karta daxil edilməsi üsuluna görə (sətr 1)	34	0	x	0	0	0	0
	yalnız maqnit lentli	35		x				
	yalnız çipli (mikroprosessorlu)	36		x				
	hibrid (maqnit lentli və mikroprosessorlu)	37		x				
4	İstifadə olunduğu əraziyə görə (sətr 1)	38	0	x	0	0	0	0
	beynəlxalq	39		x				
	lokal	40		x				

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №6

Forma ÖS-6 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____
Hesabat dövrü: _____

Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	səhifələrin qırtarı	Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
			cəmi	o cümlədən xarici valyutada	cəmi	o cümlədən xarici valyutada
1	Müştərilərin hüquqi statusuna görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	1	0	x	0	x
	o cümlədən:	2				
1.1	fiziki şəxslər	3		x		x
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	4		x		x
1.2	hüquqi şəxslər	5		x		x
2	Müştəri hesablarının hesab növünə görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	6	0	0	0	0
	o cümlədən:	7				
2.1	depozit hesabları (cari hesablar istisna olmaqla)	8				
2.2	kredit hesabları	9				
2.3	cari hesablar	10				
3	Depozit hesabların hüquqi statusuna görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	11	0			
	o cümlədən:	12				
3.1	fiziki şəxslər	13				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	14				
3.2	hüquqi şəxslər	15				
4	Depozit hesabların müddətinə görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	16	0			
	o cümlədən:	17				
4.1	müddətli	18				
4.2	tələb olunana qədər	19				
5	Kredit hesabların hüquqi statusuna görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	20	0			
	o cümlədən:	21				
5.1	fiziki şəxslər	22				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	23				
5.2	hüquqi şəxslər	24				
6	Kredit hesabların müddətinə görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	25				
	o cümlədən:	26				
6.1	uzunmüddətli	27				
6.2	qısamüddətli (360 günə qədər)	28				
7	Cari hesabların hüquqi statusuna görə sayı- cəmi (dövrün sonuna - ədəd)*	29	0			
	o cümlədən:	30				
7.1	fiziki şəxslər	31				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	32				

9	Cari hesablardan aparılan köçürmələrin növünə görə sayı - cəmi (adad)**	39				
9.1	Kağız daşıyıcılarla köçürmələrinin sayı	40				
9.2	Elektron şəkə və ya cihazlar vasitəsilə köçürmələrin sayı	41	0			
	o cümlədən:	42				
	internet bankçılıq	43				
	mobil bankçılıq	44				
	PC bankçılıq	45				
	digər	46				
9.3	Ödəniş tələbnamə-təpşirəqlərinin sayı	47				
10	Cari hesablardan aparılan köçürmələrin həqiqi statusuna görə həcmi - cəmi (AZN)**	48	0			
	o cümlədən:	49				
10.1	fiziki şəxslər	50				
	ondan həqiqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	51				
10.2	həqiqi şəxslər	52				
11	Cari hesablardan aparılan köçürmələrin növünə görə həcmi - cəmi (AZN)**	53				
11.1	Müştərinin kağız daşıyıcılarla köçürmələrinin həcmi	54				
11.2	Elektron şəkə və ya cihazlar vasitəsilə köçürmələrin həcmi	55	0	0	0	0
	o cümlədən:	56				
	internet bankçılıq	57				
	mobil bankçılıq	58				
	PC bankçılıq	59				
	digər	60				
11.3	Ödəniş tələbnamə-təpşirəqlərinin həcmi	61				

Qeyd: * "Hesabat ilinin əvvəlindən" sütununda dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri əks olunmalıdır

Qeyd: ** "Hesabat ilinin əvvəlindən" sütununda həyata keçirilən əməliyyatların dövrün sonuna ilin əvvəlindən artan yekunla əks olunmalıdır

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №7

Forma ÖS-7 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı:

Hesabat dövrü:

Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
			əməliyyatların sayı (min əməliyyat)	əməliyyatların həcmi (min AZN)	əməliyyatların sayı (min əməliyyat)	əməliyyatların həcmi (min AZN)
1	Rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların cəmi (sətir 23)	1	0,000	0,000	0,000	0,000
1.1	Ödənişin növünə görə:	2				
1.1.1	Bankomatlar üzrə əməliyyatlar (sətir 5+sətir 7)	3	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada (sətir 6+sətir 8)	4	0,000	0,000	0,000	0,000
1.1.1.1	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	5				
	ondan xarici valyutada	6				
1.1.1.2	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	7				
	ondan xarici valyutada	8				
1.1.2	POS-terminallar üzrə əməliyyatlar (sətir 11+sətir 13)	9	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada (sətir 12+sətir 14)	10	0,000	0,000	0,000	0,000

1.1.2.1	POS-terminallar vasitəsilə nağd pulun çıxarılması	11				
	<i>ondan xarici valyutada</i>	12				
1.1.2.2	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	13				
	<i>ondan xarici valyutada</i>	14				
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	15				
	<i>ondan xarici valyutada</i>	16				
1.1.3	Ödəniş terminalları üzrə əməliyyatlar	17				
	<i>ondan xarici valyutada</i>	18				
1.1.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	19				
	<i>ondan xarici valyutada</i>	20				
1.1.5	Digər əməliyyatlar	21				
	<i>ondan xarici valyutada</i>	22				
1.2	Ödəniş kartlarının kateqoriyasına görə (sətir 1)	23	0,000	0,000	0,000	0,000
	Visa	24				
	MasterCard	25				
	American Express	26				
	Digər kateqoriyalar	27				
2	Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların cəmi (sətir 50)	28	0,000	0,000	0,000	0,000
2.1	Ödənişin növünə görə:	29				
2.1.1	Bankomatlar üzrə əməliyyatlar (sətir 32+sətir 34)	30	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada (sətir 33+sətir 35)</i>	31	0,000	0,000	0,000	0,000
2.1.1.1	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	32				
	<i>ondan xarici valyutada</i>	33				
2.1.1.2	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	34				
	<i>ondan xarici valyutada</i>	35				
2.1.2	POS-terminallar üzrə əməliyyatlar (sətir 38+sətir 40)	36	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada (sətir 39+sətir 41)</i>	37	0,000	0,000	0,000	0,000
2.1.2.1	POS-terminallar vasitəsilə nağd pulun çıxarılması	38				
	<i>ondan xarici valyutada</i>	39				
2.1.2.2	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	40				
	<i>ondan xarici valyutada</i>	41				
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	42				
	<i>ondan xarici valyutada</i>	43				

2.1.3	Ödəniş terminalları üzrə əməliyyatlar	44				
	<i>ondan xarici valyutada</i>	45				
2.1.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	46				
	<i>ondan xarici valyutada</i>	47				
2.1.5	Digər əməliyyatlar	48				
	<i>ondan xarici valyutada</i>	49				
2.2	Ödəniş kartlarının kateqoriyasına görə (sətir 28)	50	0,000	0,000	0,000	0,000
	Visa	51				
	MasterCard	52				
	American Express	53				
	Digər kateqoriyalar	54				

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №8

Forma ÖS-8 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____

Hesabat dövrü: _____

**Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə
aparılan əməliyyatlar haqqında statistik hesabat**

Bölmələrin N-ji	Göstəricilərin adı	Köçürmələrin sayı (min əməliyyat)				Köçürmələrin həcmi (min AZN)			
		Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən		Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
		AZN	x/valyuta	AZN	x/valyuta	AZN	x/valyuta	AZN	x/valyuta
1	Statistik vahidə daxilolmalar								
	Pul köçürmə sistemlərinin adları*:								
	Statistik vahidə daxilolmalar üzrə cəmi								
	ondan ölkədaxili əməliyyatlar								
	ondan yerli pul köçürmə sistemləri vasitəsilə								
	ondan xarici pul köçürmə sistemləri vasitəsilə								
2	Statistik vahiddən kənara köçürmələr								
	Pul köçürmə sistemlərinin adları*:								
	Statistik vahiddən kənara köçürmələr üzrə cəmi								
	ondan ölkədaxili əməliyyatlar								
	ondan yerli pul köçürmə sistemləri vasitəsilə								
	ondan xarici pul köçürmə sistemləri vasitəsilə								

Qeyd: * Pul köçürmə sistemlərinin siyahısı cari dövrdə Mərkəzi Bankda olan məlumat əsasında göstərilir

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat" a
Əlavə №9

Forma ÖS-9 (Ödemiş Statistiki)

Ayluq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən

sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik yabedin adı: _____

Hesaba dövrü: _____

Bankomatların texniki vəziyyəti haqqında statistik hesabat

[illegible]

41	Qazan	55		0									
42	Qubala	56		0									
43	Qubutlan	57		0									
44	Quba	58		0									
45	Qubadlı	59		0									
46	Qusar	60		0									
47	Saatlı	61		0									
48	Sabirabad	62		0									
49	Salyan	63		0									
50	Samsa	64		0									
51	Sadurak	65		0									
52	Siyazan	66		0									
53	Sumqayıt şəhəri	67		0									
54	Xaçmaz	68		0									
55	Xankəndi	69		0									
56	Xirdalan şəhəri	70		0									
57	Xızı rayonu	71		0									
58	Xocalı	72		0									
59	Xocavənd	73		0									
60	Şahbuz	74		0									
61	Şamaxı	75		0									
62	Şəki	76		0									
63	Şəmkir	77		0									
64	Şərur	78		0									
65	Şirvan şəhəri	79		0									
66	Suşa	80		0									
67	Tartar	81		0									
68	Tovuz	82		0									
69	Ucar	83		0									
70	Yardımlı	84		0									
71	Yevlax	85		0									
72	Zakatala	86		0									
73	Zəngilan	87		0									
74	Zərdab	88		0									
75	Cəmi A+B	89	0	0	0	0	0	0	0	0	0	0	0

"Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a

Əlavə №10

Forma ÖS-10 (Ödəniş Statistikası)**Aylıq**

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____

Hesabat dövrü: _____

Statistik vahidə məxsus ödəniş terminalları üzrə əməliyyatlar haqqında statistik hesabat

Bölmələr in N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
			əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)	əməliyyatla rın sayı (ədəd)	əməliyyatların həcmi (AZN)
1	Nağd ödənişlər	1	-	-	-	-
	Mobil və stasionar telefon operatorları	2				
	Kommunal xidmətləri	3				
	İnternet provayderlər	4				
	Kabel televiziya operatorları	5				
	Bank xidmətləri	6				
	ondan kredit ödənişləri	7				
	Sığorta ödənişləri	8				
	Elektron pul kisəsi	9				
	Dövlət büdcəsinə ödənişlər	10				
	Mərc oyunları	11				
	Əyləncə	12				
	TQDK xidmətləri	13				
	Digər ödənişlər	14				

2	Nağdsız ödənişlər	15	-	-	-	-
	Mobil və stasionar telefon operatorları	16				
	Kommunal xidmətləri	17				
	İnternet provayderlər	18				
	Kabel televiziya operatorları	19				
	Bank xidmətləri	20				
	ondan kredit ödənişləri	21				
	Sığorta ödənişləri	22				
	Elektron pul kisəsi	23				
	Dövlət büdcəsinə ödənişlər	24				
	Mərc oyunları	25				
	Əyləncə	26				
	TQDK xidmətləri	27				
	Digər ödənişlər	28				

"Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"a
Əlavə №11

Forma ÖS-11 (Ödəniş Statistikası)

Rüblük

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____
Hesabat dövrü: _____

Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat

Bölmələrin N-əi	Göstəricilərin adı	sətirlərin qıfırları	I rüb		Hesabat ilinin əvvəlindən	
			əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)	əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)
1	Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatların cəmi (2+23):	1				
2	Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatlarının cəmi (3+10):	2				
2.1	Ölkədaxili əməliyyatlar:	3				
	o cümlədən fırıldaqçılıq kateqoriyaları üzrə:	4				
	itmisi/ogurlanmış kartlarla	5				
	ünvanına çatdırılmamış və ya çatdırılmamadan öncə	6				
	saxta/surəti çıxarılmış	7				
	kart təqdim edilmədən (CNP)	8				
	digər fırıldaqçılıq əməliyyatları	9				
2.2	Ölkəxarici əməliyyatlar:	10				
	o cümlədən fırıldaqçılıq kateqoriyaları üzrə:	11				
	itmisi/ogurlanmış kartlarla	12				
	ünvanına çatdırılmamış və ya çatdırılmamadan öncə	13				
	saxta/surəti çıxarılmış	14				
	kart təqdim etmədən (CNP)	15				
	digər fırıldaqçılıq əməliyyatları	16				
2.3	Ödəniş kartlarının kateqoriyası üzrə (3+10=17):	17				
	Visa	18				
	MasterCard	19				
	American Express	20				
	Lokal	21				
	Digər	22				
3	Qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə statistik vahidin ölkədaxili ödəniş xidmət şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları:	23				
3.1	Fırıldaqçılıq kateqoriyaları üzrə:	24				
	o cümlədən fırıldaqçılıq kateqoriyalarına görə:	25				
	itmisi/ogurlanmış kartlarla	26				
	ünvanına çatdırılmamış və ya çatdırılmamadan öncə	27				
	saxta/surəti çıxarılmış	28				
	kart təqdim etmədən (CNP)	29				
	digər fırıldaqçılıq əməliyyatları	30				
3.2	Ödəniş kartlarının kateqoriyasına görə (24=31):	31				
	Visa	32				
	MasterCard	33				

Forma ÖS-12 (Ödəniş Statistikası)
Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 10 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: _____ -
Maliyyə institutu: _____ -
Hesabat dövrü: _____ -

Prosessinq fəaliyyətini həyata keçirən xidmət mərkəzinin xidmət göstərdiyi maliyyə institutu üzrə statistik hesabat

1.Maliyyə institutunun emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar

Bölmələrin N-si	Göstəricilərin adı	sətilərin şifrləri	Ümumi əməliyyatlar				ondan Maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar			
			Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən		Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Maliyyə institutunun emissiya ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar (sətir3 + sətir7)	1	0	0,00	0	0,00	0	0,00	0	0,00
	o cümlədən:	2								
1.1	Ölkəxarici əməliyyatlar	3	0	0,00	0	0,00	0	0,00	0	0,00
	onlardan ödəniş avadanlığı vasitəsilə nağd pulun çıxarılması	4	0	0,00	0	0,00	0	0,00	0	0,00
	onlardan ödəniş avadanlığı vasitəsilə ödənişlərin həyata keçirilməsi	5	0	0,00	0	0,00	0	0,00	0	0,00

	<i>onlardan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi</i>	6	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2	Ölkədaxili əməliyyatlar (sətir9 + sətir11 + sətir15 + sətir16 + sətir18)	7	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	8	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2.1	Bankomatlar üzrə əməliyyatlar	9	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	10	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2.2.	POS-terminallar üzrə əməliyyatlar	11	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	12	0	0,00	0	0,00	0	0,00	0	0,00
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	13	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	14	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2.3	Ödəniş terminalları üzrə əməliyyatlar	15	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	16	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	17	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.2.5	Digər əməliyyatlar	18	0	0,00	0	0,00	0	0,00	0	0,00
	<i>ondan xarici valyutada</i>	19	0	0,00	0	0,00	0	0,00	0	0,00

2.Maliyyə institutuna məxsus ödəniş xidməti şəbəkəsində digər maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar

Bölmələrin N-si	Göstəricilərin adı	sətiirlərin şifrləri	Hesabat ayı üzrə		Hesabat ilinin əvvəlindən	
			əməliyyatların sayı	əməliyyatların həcmi	əməliyyatların sayı	əməliyyatların həcmi
			(min əməliyyat)	(min AZN)	(min əməliyyat)	(min AZN)
2,1	Rezident maliyyə institutlarının emissiya etdiyi kartlar vasitəsilə aparılan əməliyyatlar cəmi (sətir22 + sətir24 + sətir28 + sətir30 + sətir32)	20	0,000	0,000	0,000	0,000
2.1.1	Ödənişin növünə görə:	21				
2.1.1.1	Bankomatlar üzrə əməliyyatlar	22	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada</i>	23	0,000	0,000	0,000	0,000
2.1.1.2	POS-terminallar üzrə əməliyyatlar	24	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada</i>	25	0,000	0,000	0,000	0,000
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	26	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada</i>	27	0,000	0,000	0,000	0,000

2.1.1.3	Ödəniş terminalları üzrə əməliyyatlar	28	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	29	0,000	0,000	0,000	0,000
2.1.1.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	30	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	31	0,000	0,000	0,000	0,000
2.1.1.5	Digər əməliyyatlar	32	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	33	0,000	0,000	0,000	0,000
2.1.2	Ödəniş kartlarının kateqoriyasına görə:	34	0,000	0,000	0,000	0,000
2.1.2.1	Visa	35	0,000	0,000	0,000	0,000
2.1.2.2	MasterCard	36	0,000	0,000	0,000	0,000
2.1.2.3	American Express	37	0,000	0,000	0,000	0,000
2.1.2.4	Digər kateqoriyalar	38	0,000	0,000	0,000	0,000
2,2	Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi kartlar vasitəsilə aparılan əməliyyatların cəmi (sətir41 + sətir43 + sətir47 + sətir49 + sətir51)	39	0,000	0,000	0,000	0,000
2.2.1	Ödənişin növünə görə:	40				
2.2.1.1	Bankomatlar üzrə əməliyyatlar	41	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	42	0,000	0,000	0,000	0,000
2.2.1.2	POS-terminallar üzrə əməliyyatlar	43	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	44	0,000	0,000	0,000	0,000
	o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər	45	0,000	0,000	0,000	0,000
	<i>ondan xarici valyutada</i>	46	0,000	0,000	0,000	0,000
2.2.1.3	Ödəniş terminalları üzrə əməliyyatlar	47	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	48	0,000	0,000	0,000	0,000
2.2.1.4	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	49	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	50	0,000	0,000	0,000	0,000
2.2.1.5	Digər əməliyyatlar	51	0,000	0,000	0,000	0,000
	ondan xarici valyutada	52	0,000	0,000	0,000	0,000
2.2.2	Ödəniş kartlarının kateqoriyasına görə:	53	0,000	0,000	0,000	0,000
2.2.2.1	Visa	54	0,000	0,000	0,000	0,000
2.2.2.2	MasterCard	55	0,000	0,000	0,000	0,000

2.2.2.3	American Express	56	0,000	0,000	0,000	0,000
2.2.2.4	Digər kateqoriyalar	57	0,000	0,000	0,000	0,000

3.Maliyyə institutuna məxsus ödəniş avadanlıqlarının sayı

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Ədəd
3,1	Quraşdırılmış bankomatların sayı	58	0
	<i>ondan nağd pul qəbuletmə funksiyalı (cash-in)</i>	59	0
3,2	Quraşdırılmış POS terminalların sayı	60	0
	<i>ondan təmassız ödənişləri qəbul edən POS-terminallar</i>	61	0
	Pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış	62	0
	<i>ondan təmassız ödənişləri qəbul edən POS-terminallar</i>	63	0
3,3	Digər ödəniş avadanlıqları	64	0

4.Maliyyə institutunun emissiya etdiyi dövriyyədə olan ödəniş kartlarının strukturu

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrləri	Say
4.	Dövriyyədə olan ödəniş kartlarının ümumi sayı (sətir68 + sətir74 + sətir80)	65	0
	<i>o cümlədən dövriyyədə olan təmassız ödəniş kartlarının ümumi sayı</i>	66	0
	Ödəniş sistemləri kateqoriyalarına görə:	67	
4,1	VISA	68	0
	Visa Electron (I)	69	0
	Visa Classic (II)	70	0
	Visa Gold (III)	71	0
	Visa Platinum (IV)	72	0
	Digər	73	0
4,2	MASTERCARD	74	0

	Maestro /Cirrus (I)	75	0
	MasterCard Standard (II)	76	0
	MasterCard Gold (III)	77	0
	MasterCard Platinum (IV)	78	0
	Digər	79	0
4,3	Digər ödəniş sistemləri üzrə:	80	0
	American Express	81	0
	Diners Club	82	0
	Digər hesablaşma sistemləri	83	0